

*Zaur USTAC*

*OTUZ İLDİR,*

*ƏLDƏ QƏLƏM...*

*(1988 - 2018)*



Bakı – 2018

Zaur USTAC

“OTUZ İLDİR, ƏLDƏ QƏLƏM” (1988 - 2018)

Bakı, “USTAC.AZ” nəşrləri, 2018, 84 səh.

Kod: 004-04- MZM-14 -20-18

*Bu kitab, Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində nəşr olunur. Kitabda ön söz və son söz əvəzinə işlənmiş şeirlərdən əlavə müəllifin müxtəlif illərdə yazdığı 43 şeir toplanmışdır. Şeirlər elə seçilib ki, onları oxumaqla şairin dünyaya baxışı, həyat fəlsəfəsi, ədəbi görüşləri və bədii yaradıcılığı haqqında istiqamətverici fikrə sahib olmaq olar.*

İSBN: 978-9952-8298-9-1

© Zaur USTAC, 2018.

## **ÖN SÖZ ƏVƏZİ**

### **SÖZ MÜQƏDDƏSDİR**

Dostum, kəmənd ilə tutmazlar sözü,

Cələ qur, dilinə qoy özü düşsün...

Oynama, qələmlə huydurma – ağac,

Elə tut, əlinə qoy izi düşsün...

\* \* \*

Qələm müqəddəsdir, müqəddəsdə söz,

Onların nazın çək, möhnətlərə döz,

Gör, sənin ağzına baxır neçə göz,

Qələmlə uslu ol, qoy üzə düşsün...

\* \* \*

Gəldin bu aləmə, ərkanı gözlə,

Yaxşı bax ətrafa, dövranı izlə,

Ustac əmanəti, aram ol sözlə,

Qələmlə elə yaz, qoy izi düşsün...

01.05.2017. Şamaxı.

## GƏZDİM

Gəzdim, qarış-qarış Vətən torpağın,  
Hər dağda, dərədə izim var mənim!  
Hələ keçilməmiş, uca dağların,  
Uca zirvəsində gözüm var mənim!

\* \* \*

Gəzdim, yorulmadan aranı, dağı,  
Seyr etdim, ən ucqar çəməni, bağı,  
Heç vaxt qınamadım zamanı, çağı,  
Çox bulaq başında üzüm var mənim!

\* \* \*

Gəzdim, bu torpağı, mən oymaq-oymaq,  
Ən adi daşa da olmuşam qonaq,  
Hər otun, çiçəyin halın soraraq,  
Sinəmə yığdığım, sözüm var mənim!!!

01.12.2000. Batabat.

## DAĞLAR

*(Ruhuna min rəhmət dədə Ələsgər...)*

Nədəndi, ürəyim çırpınır yenə,  
Gördükcə hüsnündə mələli, dağlar?!  
Yağı cövlan edir, dağdır yenə,  
Qoynunda büsatı, cəlali, dağlar!

\* \* \*

De, çoxmu çəkərik zülüm-zilləti????  
Mövcud hal -vəziyyət üzür milləti,  
Onsuz da düşmənin puçdu niyyəti,  
Ordumun beşiyi, vüsali, dağlar!

\* \* \*

Dünya belə qalmaz, dəyişər zaman,  
Yenə dövran olar, həmənkə dövran,  
Bulaqlar başında məclislər quran,  
Oğullar ərsəyə gələli, dağlar!

\* \* \*

Ustac bulud kimi dolub, ağlamır,  
Köksünün yarası qaysaq bağlamır,  
Bir bilsən, ruhumu nələr çuğlamır,  
Doğacaq nə zaman Hilalın, dağlar?!

07.05.1995. Marağa.

BU BELƏDİR...

*(Əsgər haqqında ballada...)*

Nədir yenə, ümman kimi,  
çalxalanıb, coşdun, ürək?  
İçindəki bu təlatüm,  
bu oyanış de nə demək?  
Həsrdənmi, nisgildənmi,  
Ürək, yenə çağlayırsan?  
Anasına həsrət qalmış,  
Körpə kimi, ağlayırsan...  
İçindədir; ümid adlı,  
qığılıcımın od-alvu,  
tərslik etmə, dəli könül,  
intizara alış, yovu!!!  
Həqiqətlər qarşısında,  
Biz gücsüzük, biz heç nəyik,  
Dinlə məni deyim, ürək,  
Biz nəçiyik; şan-şöhrətli,  
– “hüququndan keçmiş əsgər”,  
həmdəminə həsrət canıq,  
bəzən canlı, bəzən cansız,  
biz “robotuq”, biz “əşyayıq”...

Bu torpaqdan yoğrulmuşuq,

Bu torpaqdan doğulmuşuq,

Yardan əfsəl, anamızın

Qulluğuna buyrulmuşuq!!!

15.04.1995. Marağa.

## DOSTUM

Dostum, haqq yoluna qayıt indidən,  
Sonra əməlindən olma peşiman.  
Gördüyün işlərə, dediyin sözə  
Bir gün, sorğu-sual olacaq inan!

\* \* \*

Yaşama, dünyanı hədə yerə, sən!  
Sabahkı gün üçün yaşa bu gündən,  
Nəfsin güdazına vermə ömrünü,  
Sabahkı yaşayış doğur bu gündən!

\* \* \*

Xülyalar yolunda olma canfəşan,  
Arzu, istəyini inam üstə qur!  
Bu gün elə yaşa, elə iş gör ki,  
Peşiman olma, çalınanda “sur”!

06.10.1996. Bakı.



## HƏQİQƏT

Nə qədər Günəş var, yaşayar insan,  
İnsan öz ömrünü son edə bilməz.  
Dünyasın dəyişər, nizamı ilə,  
O, bir varlıq kimi yox ola bilməz!

\* \* \*

Heçdən heç yaranmır, hrç nə heç olmur,  
Bulud göydə dolur, yerdə su olur,  
Sular buxar olub, göylərə uçur,  
Bu, “dünya” nizamsız qurula bilməz!

\* \* \*

Gecələr, gündüzlər, Ay və ulduzlar,  
Səhradakı qumlar, deryada buzlar,  
Acılı, şirinli, rəngli dənizlər,  
Bir təsadüfdür mü? – bu ola bilməz!

\* \* \*

Bütün yaranmışın öz nizamı var,  
Canlılar, cansızlar, dərələr, dağlar,  
Bütün xəstəliklər, bütün bəlalar,  
Heçdən mövcud deyil, heç ola bilməz!

\* \* \*

Dünyamız qurulmuş, bir nizam üstə,  
Daşları daş üstə, otu ot üstə,  
İnan ki, göz tökən acı tüstü də,  
Heçdən yaranmayıb, heç ola bilməz!

\* \* \*

Dostum, yaxşı düşün, düşün bir az da,  
İnsan bu, mətləbi duymaya bilməz!!!

18.10.1996. Bakı.

## DÜŞÜNCƏLƏR

Arzular üzünə güləndə sənin,  
Elə bil, yüz dəfə cavanlaşırsan.  
İşin bərkə düşüb, çətinləşəndə,  
O an qəm-kədərlə qucaqlayırsan...

\* \* \*

Belə olmamalı düşün, ey insan!  
Səni xəlq edəndə ulu yaradan,  
Mayanı tutmuşdu, “sabit” torpaqdan,  
Mənbəyin, mənsəbin torpaqdır, İNSAN!!!

\* \* \*

Şükür bəzək olsun şirin dillərə,  
Ağıl çəpər olsun əsən yellərə,  
Düzlük mayak olsun, tüm əməllərə,  
Bir gün, bu işlərə hesabatçısan!

\* \* \*

Enib asimandan, yerdə qərar tut,  
Şirin xülyaları biryolluq unut,  
“Həsədi”, “həvəsi” qəlbində ərit,  
Həvəsə aldanıb, uduzacaqsan!

\* \* \*

İnam et həmişə axirətinə,  
Ümid et, tanrının mərhəmətinə,  
İlahi inama sədaqətinə,  
Bir gün mükafatın olacaq inan!!!

20.10.1996. Bakı.

## GEDƏ BİLİRSƏNSƏ, GET

- "... mən gedim..."

...Gedirsən, get,  
ancaq  
elə, get ki,  
arxanca izin qalmasın,  
bütün olub - keçənləri, özünlə apar!!!  
Yox əgər, sən getsən,  
bütün bunlar;  
( olub-keçənlər )  
qalsa, mənimlə  
döyülməz ürəyim,  
damarda qan donar!!!  
Getmək istəyirsən,  
elə, get ki,  
qəlbimdə yerin qalmasın,  
hər nə var,  
yaddaşından sil,  
apar!!!  
Qəlbimdə qaladığın ,  
o, "ocağın" közü nə,  
külü də qoyma qala,  
o, "ocağın" yerini ürəyimdən,  
dart, qopar!!!  
Sən gedəndən sonra,  
elə, olmalıdır ki,  
sanki, heç nə olmayıb;  
nə, sən məni sevmisən,  
nə, mən səni görmüşəm...  
Tamam yad adamlarıq...  
Sonra məni görəndə,  
yanımdan düz keçəsən...  
Necə, başqalarının yanında ötdüyün tək;  
utanmadan,  
çəkinmədən,

qorxmadan – vicdanın töhmətindən.  
Heç nə olmayıbmiş tək,  
Heç nə xatıtlamadan...  
( bu, mümkün mü görəsən? )  
Əgər, bacarırsansa,  
bax beləcə, çıxıb, get...  
Nə sən xatırla məni,  
Nə mənim yadıma düş!!!  
Gedirsən get,  
elə, get ki,  
yaddaşımdan silin sən...  
Ağ kağız tək;  
yazdığın,  
pozduğun,  
saf qəlbimin ləkəsini,  
pozub, get...  
Necə ki, o,  
sən gəlməmiş var idi;  
hər qayğıdan azad idi,  
təmiz idi,  
saf idi...  
Əgər, belə, gedirsənsə,  
di, dayanma,  
durub, get!!!  
Yorma məni,  
dincəlməyə həsrət qalmış,  
qəlbimi...

Bilirəm ki, gedə bilməzsən belə;  
söylə,  
necə ola bilər,  
mən görəndə bənövşəni,  
yasəməni,  
indi açmış qızılgülü,  
ya da ki,  
tər qönçəni  
yadıma düşməyəsən,

xatırlamayam səni???  
Əgər, yadına salsan,  
Günəşin dan yeri də,  
qürub etdiyi vaxt da,  
həzin əsən küləklər...  
Gördüyün bütün nə var;  
səni xatırladırlar,  
səni yada salırlar,  
saydığının hamısını,  
yiğ gözümün önündən,  
hara gedirsənsə, get!!!  
İlim, ilim olub, it!!!  
Əgər, bacarırsansa,  
bax, bu cür gedirsənsə,  
onda durma, çıxıb, get...  
Məni yorma,  
Gülüm get...  
Get, get...  
Elə, get ki,  
sanki, heç olmayıbsan,  
yaddaşımdan silin sən,  
sonra həyatım boyu,  
bir qorxunc kabus kimi,  
məni izləməyəsən...  
Bu cür gedə bilirsən?  
Onda,  
gözləmə, dur get...  
Sıxma, sıxıq qəlbimi...  
Tez ol,  
qəlbimi tərk et!!!  
Elə, et ki,  
qəlbimdə yerin qalmasın,  
hər nə var,  
yaddaşımdan sil, apar!!!  
Qəlbimdə qaladığın,  
o, "ocağın" közü nə,  
külü də qoyma qala,

o, "ocağın" yerini,  
ürəyimdən dart,  
qopar!!!  
Durma,  
tərk et qəlbimi,  
könlümü rahat burax...  
Ruhum da azad olsun,  
Gülüm, məni tərk elə,  
qəlbimi rahat burax...  
Get,  
gözləmə, daha!!!  
Görürəm, tələsirsən...  
Qəmgin olmaq nə üçün?  
Gülə-gülə get barı;  
sevindirmə düşməni,  
qəmgin etmə dostları...  
Gülə-gülə get, Gülüm.  
Elə, get ki,  
bir daha,  
geriyə dönməyəsən!  
Rahat olmuş qəlbimi,  
narahat etməyəsən...  
Əgər, belə gedirsən?  
Onda,  
dayanma,  
tez get!!!  
Xəyallarımı tərk et!!!  
Elə, et ki,  
baş qaldırıb,  
asimana baxanda;  
Ayın,  
mirvari tək  
ulduzların  
seyrinə dalanda,  
sən yada düşməyəsən...  
Dur!  
Dediyimin hamısına əməl et,

daha məni rahat burax,  
ilim, ilim olub, it...  
Bax, belə bacarırsansa,  
bax, bu cür gedirsənsə,  
onda,  
məni rahat burax...  
Onda,  
məni yorma get...

**16.08.1996. Xanabad.**

## YARIM BARDAQ

O yarım buraxdığın  
Bardaq, de yadımdamı????  
Sən gedəndən düz üç gün  
Söndürübdü yanğımı....

\* \* \*

Dodağın dəyən yerdən  
Öpmüşəm, neçə kərə....  
Dadsız şüşə o gündən  
Dönüb bala, şəkərə....

\* \* \*

Sənin tutduğun yerdən  
Çalışmışam tutmağa....  
İz tapanda izindən  
Qanad olmur uçmağa....

\* \* \*

Bütə dönüb, bu bardaq  
Bəzəyidir evimin....  
Üstündə barmaq-barmaq  
Bəzəyi var əlinin....



\* \* \*

Qalan son damlaları

Qıymadım içəm özüm....

Qonaq etdim gülləri,

Belə bulundu çözümlər...

\* \* \*

Dibçəklər Yer kürəsi,

Güllər Mən, Sənsə susan...

Heç nə yox itirəsi,

Tay canıma hopmusan.....

01.08.2016. 15:40 (40') Bakı.

## YOL GÖSTƏR

Əcəb xalın var imiş, tər sinədə  
Gözəlliklər tək-tək çıxır aşkara.  
Xoş vaxtına düşüb, qələm çəkəndə  
Heç nə əskilməyib, şükür Muxtara...

\* \* \*

Mələklər darayıb qara tellərin,  
Nabatdan yonulub şümşad əllərin,  
Sənintək gülürüz, gözəl dilbərin,  
Hüsnündə eyib yox, adam axtara.

\* \* \*

Deyirlər xalların olur xatası,  
Sirlidir Zaurun yeni butası,  
Bir dəryasan, naməlum çox adası,  
Səyyah naşı, çətin tapıb qurtara...

24.11.2009. Bakı.

## NƏDƏNDİ

Yanağına qəmzə atan gülüşün,  
Ürəyimə nizə atır nədəndi?!  
Ədasıyla meh gətirən yerişin,  
Ürəyimi közə atır nədəndi?!

\* \* \*

Sən gələndə yoxa çıxır dərd, ələm  
Cismim dəftər olur, ruhumsa qələm,  
Bir baxış atəşli gözümə məlhəm,  
İynə tək dizimə batır nədəndi?!

\* \* \*

İstədim deyəm ki, olasan agah,  
Mat qaldım, bu işə özüm də Billah,  
Ustacın işləri Vallahi dəsgah,  
Qan-tər içrə buza batır nədəndi?!

07.06.2011. Bakı.

## GƏL ÖYRƏT MƏNİ

Düşmüşəm hüsnünün sehrinə inan,  
Çox azdır bu incə mətləbi qanan,  
De görüm qövr edib, alışıb yanan  
Odlu bir yaraya su səpərsənmi?

\* \* \*

İncə bir təbəssüm aparır məni,  
Qovursan dünyamdan dumanı, çəni  
Allahım bir mələk göndərüb səni  
Şəfalıq bir kəlmə söz deyərsənmi?

\* \* \*

Xəstənin dərdinə dərman təbibim,  
Ağzında dili bal, şəkər həbibim,  
Səndən nə gizlədim, var bir eyibim,  
Bisavad Zaura dərş verərsənmi?

06.11. 2009. Bakı.

## TUR ALACAM

*(Şahidimiz Tural Əhmədovun oğlu Turalın dilindən)*

Dədəm Qorqud səhv ad verməz,  
Doğulmuşuq tur almağa!!!!  
Od ərənlər öc saxlamaz,  
Doğulmuşuq öc almağa!!!!

\* \* \*

Gözlərimin içinə bax,  
Gözünüzü oyacağam!!!!  
Hünərin var, tur düzənlə,  
Tüm turları alacağam!!!!

\* \* \*

Sanma, qanı qalar yerdə,  
Törəmizdir, alacağam!!!!  
Tək atamın qanın deyil,  
Haqqımızı alacağam!!!!

\* \* \*

Yağmurlu günü sal yada,  
Yenə taxtu-tac alacam!!!!  
Tarixdə yüz il, bir gündü,  
Geci- tezi bac alacam!!!!

28.04.2016 Bakı.

## DÜNYA

Ey dünyaya yaman dünya deyənlər,  
Halva deyib, ağız şirin edənlər,  
Ayaq üstə min yuxuya gedənlər,  
Dünya həmən, həm də gözəl dünyadı....

\* \* \*

O, bizik ki, dondan-dona düşərik,  
Motal kimi şorlu-şorsuz şişərik,  
Ocağımız köz tutmamış bişərik,  
Dünya həmən, həm də gözəl dünyadı....

\* \* \*

Ustac deyər, us ilk gündən qayıbdı,  
İnsan oğlu, insanlığa ayıbdı,  
“O” neynəsin, kim yolundan cayıbdı????  
Dünya həmən, həm də gözəl dünyadı.....

14.08.2016. 09:44 (14'). Bakı.

## OLUB

Qurbani babamdı, Ələsgər dədəm!  
Söz bizə müştəqdı, biz sözə müdəm!  
Naşılıq sözündən məlumdur, didəm!  
Qanmazın pendiri təkədən olub!!!!

\* \* \*

Çox bəşər görmüşəm, şəsti yerində,  
Baxırsan insandı, büstü yerində,  
Vidi var, forsu var, postu yerində,  
Qabının qapağı ləçəkdən olub....

\* \* \*

Ustac, min hikmət var, bir damla suda,  
Bütün arzulara yetdin, nəmxuda,  
Nöqsandı dünyaya, qəbul et, bu da  
Çoxunun mayası lüləkdən olub....

17.05.2016. Bakı.

## MIN ŞÜKÜR

Bir yaqut gizlidi sədəf dalında,  
Misli yox ölçülə sərraf dalında,  
Min kəlmə şəlləyib əlif dalında,  
Dildən dilə süzdürənə min şükür...

\* \* \*

Dədəm, babam nəğmə deyib, söz qoşub,  
Kəsə gedib, doğru deyib, düz qoşub,  
Məclis qurub, min oxuyb, yüz qoşub,  
Teldən telə gəzdirənə min şükür...

\* \* \*

Ustac deyər, hardan gələr bilinməz,  
Ha deyilə, yeri dolar bilinməz,  
Gülər gözdən qəm süzülər bilinməz,  
Eldən elə gəzdirənə min şükür.....

20.10.2016. 12:57 (16') Bakı.



## GÖZÜN GÖZÜ

Gülən gözün gözəlliyi gözəldir,  
Gülən gözü görünməyən göz görər....  
Gözün gülür, gözün gözü gülməyir,  
Gözdə gözü görünməyən göz görər....

\* \* \*

Gözü gözdən gözün gözü gizlədir,  
Gözdə gözü gözün gözü gizlədir,  
Gözün gözü gözümüzdə gizlidir,  
Gizli gözü görünməyən göz görər....

\* \* \*

Göygöz giryan, gözü gülməz, gülümsər,  
Gülən gözün gözü gözdən gülümsər,  
Gülməyən göz, gözə gözdən gülümsər,  
Giryan gözü görünməyən göz görər.....

*21.09.2015. Bakı*

**\* QEYD:** "Göygöz" dedikdə Zaur USTAC nəzərdə tutulur.

## SEV

Sən sev, səni sevəni, seçibdi sevgi səni,  
Sevməyəni sevənlər sevgisində suçludur....  
Sevdiyini söyləyən seçibdi sevgisini,  
Sevgisin sezdirməyən sevgisində suçludur....

Sevgi, sevib-sevilmək, sevənin sevincidir,  
Sevgi, sonsuz səxavət, sevdanın sonucudur,  
Sevgi, sona sərmayə, sabahın sulqucudur,  
Sevgisin sezdirməyən sevgisində suçludur....

Sevdalının sevgisi, sirli, sonsuz, sınırsız,  
Sevib, sezdirməməyi sultanlıqmı sanırsız????  
Sevməyəni sevməyi sədaqətmi sayırsız????  
Sevdiyini, sevdirən sevgisində suçludur....

23.09.2015. Bakı.

### \* QEYD:

*“Sevdalı” dedikdə Zaur USTAC nəzərdə tutulur.*

## VURĞUN VƏTƏNDİ...

(*Vurğuna*)

Vurğunam, Vurğunun vurğunluğuna,  
Vətən varlığıydı, Vətən vardı...  
Vətəndə vətənsiz Vurğunluğuyla,  
Vətənin varlığın vurğulayırdı....

\* \* \*

Varam, Vurğunumun vurğunluğuna,  
Varıyan varmışdı varılmayana,  
Vətənin vəkili Vəkiloğluna,  
Vətən vüqariydi, Vətən vardı....

\* \* \*

"Vurğunam", Vətənin varı varımdı,  
Vecsizlər vulqarlıq vurğulayırdı,  
Vurğunsa, Vətənə Vətən verirdi,  
Vətən Vurğunuydu, Vurğun Vətəndi....

24.04.2016. Bakı.

## ŞEHÇİÇƏYİM

Tacısan dünyamda tüm çiçəklərin,  
Köksündən bal süzən, tər Şehçiçəyim...  
Sehrinə düşmüşəm, nur ləçəklərin,  
Əqli başdan alan, zər Şehçiçəyim...

\* \* \*

Cəzbində qalmışam, tamam çar-naçar,  
Sağımda, solumda çox çiçək açar,  
Pərvanəyə dönüb, dövrəmdə uçar,  
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim...

\* \* \*

Bir kərə, bir anlıq olsa da, vüsal  
Ruhuma rahatlıq verməyir xəyal,  
Sonu ölümsə də, gəl qoynuna al,  
Həsərdə yaşamaq, zor Şehçiçəyim...

03.06.2010. Bakı.

## GÜLSÜN

Bir baxıb, baxmamaq olurmu, Gülüm?

Dil qəlbin oxusun, göz gözə gülsün...

Qaynayıb, axmamaq olurmu, Gülüm?

Sözlər gül qoxusun, göz gözə gülsün...

\* \* \*

Al rəngli tər qönçə bəzək gül üzə,

Ruhun mehman ola, gəzək gül üzə,

Süz dolsun qədəhlər içək, gül üzə,

Üz üzə toxunsun, göz gözə gülsün...

\* \* \*

Ustacam, söyləməm, heç zaman yarın,

Çoxdan cəzbindəyəm, sənin tək yarın,

Əgər, inanmırsız bu qəlbi yarın,

Arzular qovuşsun, göz gözə gülsün...

22.05.2015. Bakı.

NƏ GÖZƏL...

*(Fəridə xanıma)*

Dünyamızı çiçək görən,  
Gözlər nə gözəl, nə gözəl...  
Ruhumuza şəfa verən,  
Sözlər nə gözəl, nə gözəl....

\* \* \*

Gül əkənlər, gül dərəcə, k,  
Qəlb deyəni, dil deyəcə, k,  
Düz ayrını, düz görəcə, k,  
Düzlər nə gözəl, nə gözəl....

\* \* \*

Ustac olub sözə məftun,  
Daim gülən üzə məftun,  
Qəlbə qalan izə məftun,  
İzlər nə gözəl, nə gözəl....

27.09.2016. Bakı.

## İNDİ

Səndən əvvəl nəyim vardı dünyada?  
Dünya özü mənim üçün heç idi...  
Söylə görüm qalıbmı heç yadında  
Həmən günün nişanəsi üç idi...

\* \* \*

Dil açanda ata-ana demişdim,  
Ağzım üstə tərs şilləni yemişdim,  
Bağ-baxçada nəyim vardı dərmişdim,  
Sən gəlləndə gethagetdi, köç idi...

\* \* \*

Dayan dedin tərəddüdsüz dayandım,  
Oyan dedin hövlank qalxdım oyandım,  
Nə gətirdin nə verdinsə həp aldım,  
Bunlar mənə həyat verən bac idi...

\* \* \*

Zaman ötüb özümə mat qalmışam,  
Tay sayəndə zəngin adam olmuşam,  
Bu halımdan inan tamam bihuşam,  
Çox düşündüm bir yol olar gec idi...

\* \* \*

Sən gələn gün vaxt sataşdı gözümə,  
Zaman adlı yoldaş tapdım özümə,  
Həmən gündən sərhad yoxdu sözümə,  
Səndən əvvəl kəlmələr də bic idi...

\* \* \*

“Vav” yovuşub, yoldaş olub “zəbər”- lə,  
Gecə mənim, gündüz mənim səhərlə,  
Günəş mənim, ulduz mənim qəmərlə,  
Tək olanım üzü qara sac idi....

\* \* \*

Uzatdıqca uzanacaq siyahı,  
Yer götürməz, Göy götürməz bu ahı,  
Ustac sorar nədə olub günahı,  
Günahsızdı dustaq etmək suç idi...

27.07.2014. Bakı.



## PAYIZ

*(Fəridə xanıma)*

Təbiətin möcüzəsi,

Bizə olan sözdü payız....

Dağ-dərədə deyib-gülən,

Düzdə dolan gözdü payız...

\* \* \*

Sarı yarpaq gör nə gözəl,

Kimə güldü, kimə xəzəl,

Həzin-həzin, gözəl-gözəl,

Cıbrıq olan qozdu payız...

\* \* \*

Ustac dəyər verər sözə,

Qabda nə var, çıxar üzə,

Aram-aram, məzə-məzə,

Ömrə düşən izdi payız...

07.10.2016. 11:15 Bakı.

## GÜLÜZƏ

Yaradan göndərib, səni bir mələk,  
Deyib, bu gül gərək, ancaq, gül üzə...  
Ata sözü haqdı, bunu haqq bilək,  
Ata nəsihəti, çalış, gül üzə...

\*\*\*

Kaş dilin, dodağın daim bal süzə,  
Abırın, ismətin üzə al düzə,  
Min budaq, çox yaşa, ilmə sal yüzə,  
Yolunda üzünə hər vaxt gül üzə...

\*\*\*

Sözün şirin olsun, söhbətin məzə,  
Qoyma, yanağından əksilə qəmzə,  
Bu gözəl dünyanı bir az da bəzə,  
Ustac əmanətin qoru, Gülüzə...

12.12.2016. Şamaxı.

## TUNCAYA

Tanrı tutub, ağ torpaqdan mayanı,  
Gündoğandan Günbatana sənindi!  
Nişan verib, yeddi günlük Ayını  
Əksi düşən tüm torpaqlar sənindi  
\* \* \*

Xəzəri ortaya düz qoyub nişan,  
Boynuna dolanan Hilal sənindi!  
Ən uca zirvələr, ən dərin göllər  
Ormanlar, dəryalar, düzlər sənindi!  
\* \* \*

Tanrının payıdı, lütf edib sənə,  
Tanrıya sarsılmaz inam sənindi!  
Ataya, Anaya, qocaya hörmət  
Sirdaşa sədaqət, güvən sənindi!  
\* \* \*

Zamanla hökm etdin tüm yer üzünə  
Hakimiyyət sənini, höküm sənindi!  
Aman istəyəni kəsmədin heç vaxt,  
Ən böyük ədalət, güzəşt sənindi!  
\* \* \*

**Unutma ki, lap binədən belədi,**

**Mərhəmətli, yuxa ürək sənindi!**

**Xilas etdi, bağışladı ənamlar,**

**Yamana yaxşılıq, ancaq sənindi!**

\* \* \*

Döyüşdə, düşməni alnından vuran,  
Süngüsü əlində ərլər sənindi!  
Savaşda, uçağı kəməndlə tutan,  
Qüvvəsi qolunda nərլər sənindi!

\* \* \*

Dəli-dolu Türk oğullar cahana  
Bəxş etdiyi şərəfli ad sənindi!  
Adı gəlsə, yeri-göyü titrədən  
Qorxu bilməz, şanlı əsgər sənindi!

\* \* \*

Çöldə simgə etdin Qurdu sancağa,  
Kəhər Atın ən yaxşısı sənindi!  
Ay-yıldızı nişan tikdin Bayrağa,  
Zəkalar, dühalar tümü sənindi!

\* \* \*

Tutduğun yol tək Tanrının yoludu,  
Aydın zəka, tər düşüncə sənindi!  
**Çoxu deyir, tay dünyanın sonudu,**  
**Fəqət bilməz, yeni dünya sənindi!!!**

10.10.2011. Bakı.

## EY QOCA QURD

Ey Qoca Qurd, çaqqalların ulamağı boşa deyil,

Qızıl qanlı boz pəncəni yalamağa tələsirlər!!!!

Kaftarların umacağı sür-sümükdən artıq deyil,

Üzdə hürüb, sürüsündən ayrı düşcək tir-tir əsər!!!!

\* \* \*

Çaqqalların adı çaqqal, tulaların adı tula....

Səndən olub, atam Qurddu deyənlərə nə deyəsən????

Üzü dönük, səndən olan bizdən deyil onu tulla!!!!

Unut getsin, boz dünyanın boz üzünü çox görmüsən....

\* \* \*

Üzdən sənə oxşasa da, yerişini yerisə də

Hərdən Qurda girişsə də, köpəyə köpək deyərlər!!!!

Lap ağaca dırmansa da, köpək oğlu köpəkdir də

Aqillər də yaxşı deyib: – “itlər hürər, karvan keçər”!!!!

\* \* \*

Ey Qoca Qurd , karvanının yolun üstə duranların,

Heç biri yox – adı itib, qalmayıbdı izi-tozu....

Keçidlərdə, pusu qurub, tülkü kimi yatanların,

Hiylələri boşa çıxıb, oyulubdu tülkü gözü!!!!

\* \* \*

Ey Qoca Qurd, mənzilini düz seçmişən – duruş gətir....

Gecə sirdaşın Ay, Ulduz, gündüz pənahın Günəşdi....

Nələr gördün bu dünyada, bunlar da sənə vız gəlir....

Ürəyin saf ırmak suyu, ruhun sönməz bir atəşdi!!!!

22.11.2015. Bakı.

## QUCAĞINI GENİŞ AÇ...

(*Gizir Pəncəli Teymurova həsr olunur.*)

Qucağını geniş aç, gəlirəm Ana Torpaq,  
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,  
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,  
O qutsal əmanətin, ünvanına yetibdi.... ....  
Sanmışam Sancağımı, rahat gəlirəm indi....

\* \* \*

Səhər-axşam deyərdim, bu canım sənə fəda,  
Nə olur mənə olsun, tək sən görmə qada,  
“Komandır yaxşı olsa, ordunu verməz bada”,  
Komutanım öndədir, gül-çiçək düz yoluna....  
Sıra ilə gəlirik, yer ver girək qoynuna....

\* \* \*

Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,  
Xəyalım gerçək olub, sevinməsin düşmənim,  
Dualarım qəbuldu, ağlamasın sevənim,  
Ana, sən də gözünün qorasını sıxma ha...  
Oğulun adı üstə, qurban gedər torpağa!!!

12.04.2016. Bakı.

## QARABAĞ ATI

Anası Günəşdi, atası Aydı,  
“Qıratdı”, “Düratdı” Qarabağ Atı!!!!  
Tanrı ərnağanı, butadı, paydı,  
Baratdı, muraddı, Qarabağ Atı!!!!  
\* \* \*

Rəngini veribdi, ana-atası,  
Hələ görünməyib, ola xatası,  
Telinin əksikdi, şana, fatası,  
Namusdu, iffətdi, Qarabağ Atı!!!!  
\* \* \*

Cahanı edibdi, özünə heyran,  
Utanar baxmağa üzünə ceyran,  
Tüm aləm səkməyən güzünə qurban,  
Hörmətdi, izzətdi, Qarabağ Atı!!!!  
\* \* \*

Qumralı, səkili, məxsus qaşqası,  
Bu dərdi anlamaz, əfsus başqası,  
Gəzir oylağında donuz çəşqası,  
**Küskündü, incikdi, Qarabağ Atı!!!!**  
\* \* \*

Bir dünya incisi çəkir əziyyətdə,  
Əriyir, yox olur, itir məziyyətdə,  
Ustaca tanışdır təbir, vəziyyətdə,  
**Köçkündü, qəribdi Qarabağ Atı!!!!**

21.07.2016. 23:45(15') . Bakı.



## **OXŞAMIR**

*(Özünə təskinlik verib, ovutma...)*

Keçər deyib, ayran qatma aşına,  
Əldə barmaq, bir-birinə oxşamır.  
Əbəs yerə heç kim vurmaz başına,  
Təldə qarmaq, bir-birinə oxşamır.

\* \* \*

Bu dünyaya yumruq sıxıb, gələrik,  
Əli göydə, baş alovlu gəzərik,  
Gedəndə də göz yumulu gedərik,  
Üstə torpaq, bir-birinə oxşamır.

\* \* \*

Ustac deyər, söz gələn yer naməlüm,  
Yaradan de, ya Tanrı de, ya Qəyyum,  
Dədələrin ibrətindən bu məlum;  
Xəstə, dabaq bir-birinə oxşamır...

18.05.2014. Bakı.

## YARADAN

Kimi yerdə gəzir, kimisi göydə,  
Qüdrət nə yaşıda, nə də ki, göydə,  
Yer də ona möhtac, asılı göy də,  
Zərrədə var olan gücdü Yaradan....

\* \* \*

Biz bilən ölçülər büsbütün yaddır,  
Çoxunun bildiyi quruca addır,  
Sərhədsiz, hüdudsuz qurucu zəttir,  
Bir “ol” – da var olan gücdü Yaradan....

\* \* \*

Ruhuna min rəhmət, ya Seyyid Əli!  
Yol açdın Ustaca olmadı dəli,  
**Dedin ki, hər insan özünə vəli,**  
**Feli bizdən alan gücdü Yaradan....**

11.11.2016 (11:11) Bakı.

## QƏHƏTDİ

*(Zahir qardaşa.)*

Zahir qardaş deyir, dünya yamandı;

“Çobanın əlindən çomaqalandı”,

Bütün bunlar, bəhanədi, yalandı,

Çomağı bərk tutan, bilək qəhətdi....

\* \* \*

Vaz keçməyə bir bəhanə gəzərik,

Zəif varsa, orda Ağa – Nəzərik,

Qüvvətlini təriflərik, bəzərik,

Qaməti şax tutan, ürək qəhətdi....

\* \* \*

Ustacam, keçmişəm kip tərəcədən,

Söz gərək çıxmasın heç dərəcədən,

Çoban ibrət alsın, qoy Qaracadan,

Gözləri tox tutan, dilək qəhətdi....

13.03.2017. Bakı. (13.00. 13')

BİLSİN.

Mən dünyaya pis demərəm,

Kim nə deyir özü bilsin...

Dünya sənsən, dünya mənəm,

Aşuqqalar\* düzü bilsin....

\* \* \*

Kəkələmə, kəlmə üstə,

Kimi altda, kimi üstə,

“Ot da bitər kökü üstə”,

Söz deyənlər sözü bilsin...

\* \* \*

Seçə bilmir sazla sözü,

Ayrırammır odla közü,

Qarışdırıb suyla buzu,

İz sürənlər izi bilsin...

\* \* \*

Hərə gəzir bir bəhanə,  
Bu dünyanın “günahı” nə?  
Çoxu bilmir heç kahı nə,  
Deyir, bunu qazı bilsin....

\* \* \*

Ustac dəyər verər sözə,  
Gücü salmaz heç vaxt dizə,  
Dünyadan nə gəlsə bizə,  
Arar bizi, bizi bilsin...

25.03.2017. Bakı. (16.00. 15')

Aşuqqa\*- səhv, səhv düşən deməkdir. “Aşuqqalar” sözün asanlıqla “səhv düşənlər” sözü ilə əvəz etmək olardı. Bilərəkdən bunu əvəz etməmişəm. Çünki, bu söz indi işlənməyən bir çox digər sözlər kimi ötən əsrin 70-80 – ci illərində 100-ü haqlamış qocaların dilində çox yaygın şəkildə işlənirdi. Bu sözün yəqin ki, Rus-dilindəki “ошибка” sözü ilə nəsə əlaqəsi var. Ya digər bir çox sözlər kimi Rus-dilinə qədim Türk xalqlarının dilindən keçib, ya da sadəcə dilimizdə digər rus mənşəli sözlər kimi təhrif olunmuş formada işlənib. Ancaq, ruslarla, Rus-dili ilə heç bir əlaqəsi olmayan qocaların, xüsusi ilə, nənələrin dilində məsələn bu formada işlənməsi araşdırma tələb edir: “Az, aşuqqa düşüb bala, heylə şey olmaz...” Bu barədə, bu qədər.

## VƏTƏN OĞLU

*(Aprel Şəhidlərinin ili günü Bakıda bərk yağış yağdı...)*

Göylər də hönkürüb, ağladı bu gün,

Buludlar göz yaşın saxlaya bilmir....

Damından göz yaşını axıdan koma,

Kövrəlmiş ananı ovuda bilmir....

\* \* \*

Hardasa, bir bala ata gözləyir,

Əlində bir Bayraq gələydi bu gün....

Müəllim istəyib stol üstünə,

Anası alaram, söyləyir hər gün....

\* \* \*

Bir Ata istəyir oğlu bu gün də,

Həyəətə tələsik girsin nə olar....

Arxaya baxmadan sürüb maşını,

Bütün gül-çiçəyi əzsən nə olar....

\* \* \*

Elə bilirsən ki, bitər siyahı  
Dolabda islanıb bir cib dəsmalı....  
Asılqan saxlamır çim su mundiri,  
Havadan asılıb bir ər sığalı....

\* \* \*

Bir otaq küncündə bacı naləsi,  
Birində qardaşın hıçqırtısı var...  
Məhəllə uşağı, qrup yoldaşı,  
Bu gün qəmgin durub meyvə satanlar....

\* \* \*

Adi çörəkçi də xiffət eyləyir,  
Çəkməçi çəkməsin görüb ağlayır....  
Alışqan verdiyi bardakı qızın,  
Bu yağış qəlbində tonqal qalayır....

\* \* \*

Körpə uşaqlar da haçandır qəmgin,  
Boylanır həyəətə, ancaq görməyir....  
Ana paltar ipin kəsibdi çoxdan,  
Fəxrlə sərdiyini, daha sərməyir....

\* \* \*

Göylər yas saxlayır, Yer qəribsəyib,

Təşnədir mərdlərin yeni nəşinə....

Torpaq əkənindir, əkən də bizik,

Göylərdə gəzənin Yer nə işinə....

\* \* \*

Göylər bizə qahmar, Yer bizə mənzil,

Qəlbin dolanmasın, ey Vətən oğlu....

Nəsimi, Bəhmənyar gör nə vaxt olub???

Vətən də unutmur haqq tapan oğlu....

02.04.2017. Bakı. (14. 30. 1 0')



## MATAH ÇİÇƏK

Hər günaydın, bir pərvəriş,  
Buruşmuşdu tağ, çiçəyim...  
Ruhum düşdü xoş növrəğa,  
Günüm oldu ağ, çiçəyim,  
Ay mənim matah çiçəyim,  
Ay mənim matah çiçəyim...

\* \* \*

Verdin bir parç abi-gövsər,  
Dünyamdan qalmadı əsər,  
Talesiz bəxtindən küsər,  
Qismətə bax, Ağçiçəyim,  
Ay mənim matah çiçəyim,  
Ay mənim matah çiçəyim...

\* \* \*

Dedim, bu göz çoxdan müstər,  
Aç sinənin barın göstər,  
Zənbur qonar, balın istər,  
Qondu gördü, Şehçiçəyim,  
Ay mənim matah çiçəyim,  
Ay mənim matah çiçəyim...

\* \* \*

Əzəldən Ağçiçək dedim,  
Cəzbində Şehçiçək dedim,  
Gözlədim, Balçiçək dedim,  
Bərzəx ruha dağ, çiçəyim,  
Ay mənim matah çiçəyim,  
Ay mənim matah çiçəyim...

\* \* \*

Yaralı bir qəlbdə bitdin,  
Hardan gəldin, hara getdin...  
Ustacı sərfnəzər etdin,  
Cücərtmişəm ah, çiçəyim,  
Ay mənim matah çiçəyim,  
Ay mənim matah çiçəyim...

14.05.2017. Şamaxı.

## DOQQUZU ON BEŞ KEÇİR...

*(Mayakovskidən danışan Xanıma)*

Danışdıq, gələcəksən...

Sən dedin: - “Çalışaram...”

Mən dedim: - “Gözləyəcəm...”

Səkkizi on beş keçir...

Kirpiklərim asılıb, saniyə əqrəbindən

Baxışlar mədət umur, saatın məhvərindən...

Zamanın kəfkirində yellənir neçə xəyal...

Doqquzun yarsı oldu...

İstəyirəm, diksinim qəfil qapı zəngindən

Ta ki, yaxam qurtarsın bu zamanın əngindən...

Çık-çık saat səşində ələşir neçə istək...

Daha doqquz olubdur...

Eşikdə şər qarışib...

Fikirlər də dolaşib...

Çöl işığı yandırım, yolun işıqlı olsun...

Doqquzu on beş keçir...

Danışdıq gələcəksən...

Sən dedin: - “Çalışaram...”

Mən dedim: - “Gözləyəcəm...”

Yəqin ki, çalışırsan...  
Mən də ki, gözləyirəm...  
Kırpiklərim dolaşıb, əqrəbi izləməkdən,  
Baxışlarım əzilib, zamanı “bizləməkdən...”  
Onun da yarsı oldu...  
Zaman sürəsi doldu...  
Bundan sonra hər bir an, artıq, zamana yükdü...  
Durum, eşiyə baxım...  
İşıq sönməyib, barı...  
Birdən qəfil gələrsən, gözün görməz kandarı...  
On oldu, torba doldu...  
On birdir, - gözləyirəm...  
Çalışırsanmı, sən də...  
On iki, bir, iki, üç...  
Əlim gəlmir, söndürüm, bayırdakı işığı...  
Dilimdə bitən budu: - “Xoş gəldin içəri keç...”  
Dörd yoldaş sirdaş olub,  
Belə qovuşduq sübhə...  
Daha gələ bilməzsən,  
Buna qalmaq şübhə...  
İndi saat doqquzdur, hətta onu beş keçir...  
Qulaq qapı zəngində, göz ilişib əqrəbə...

Dünya şən, zaman məzə...  
Təkcə bizik qəribə...  
Doqquzu on beş keçir...  
Yəqin, indi yoldasan, işə tələsən vaxtdır...  
Çalışırsan çatasan gecikmədən işinə...  
Mən də durum, söndürüm, qoy bayırın işığın...  
Çalar saatla oyaq, alım gözün acısın...  
Zaman kimə istəyir qoy dişini qıcasın...  
Düz qoqquzun yarsıdır...  
Əlim qopmur qələmdən...  
İstəyirəm biləsən, bunlar hamısı deyil...  
Bu sözləri yazmağa ən ağ vərəq seçmişəm...  
Hələ, neçə kəlmənin üstündən vaz keçmişəm...

31.07.2017. Bakı. (09:40)

## ƏLDƏ ÇIRAQ GƏZƏCƏKSƏN...

Əldə çıraq gəzəcəksən,  
Ruhun haçan gəzsə məni...  
Qəm gölündə üzəcəksən,  
Bir gün qəhər üzsə məni...

\* \* \*

Sapı, ipdən ayrı tutan,  
Qəmi dostu baha satan,  
Tüm qəlblərdə gizli yatan,  
Bir gün durub çözsə məni...

\* \* \*

Ov bərədə, tacı taxtda,  
Nə günah var acı baxtda?  
“İldə bir yol atar taxta”,  
Atəş yaxmaz görsə məni...

\* \* \*

Əldə çıraq gəzən vaxtı,  
Gəl, qınama heç vaxt baxtı,  
Yaradan qurubdu taxtı,  
Bil, yıxacaq əzsə məni...

\* \* \*

Pirim Nəsimi, Ustacam,  
Bəhmənyar elminə acam,  
Burdayam, sənə möhtacam,  
Mən gedincə gəzmə məni...

03.07.2017 12:45 (19') Bakı.

## BƏNÖVŞƏ

Kimi öyər, bənövşəni,

Kimi qara, qara yaxar...

Bənövşənin od həsrəti,

Qarı da yandırır, yaxar...

\* \* \*

Bulaq başı buz, sırsıra,

Əlin düşə, köz ısırır,

Rəbbim yol verməz qüsura,

İçindən can qalxıb, baxar...

\* \* \*

Ustacam, xeyməm laməkan,

Rusqat\* verə, qıla imkan,

Tər bənövşəm olar kankan,

Qar içindən çıxıb, qoxar...

12.12.2017. Bakı. (12:25) 12'

Qeyd:

“Rusqat” – Rüsxət, icazə, izin.

İNCİ, QƏRƏNFİL...

*(Qərənfilə yazığım gəlir...)*

Olsan da, bu işdə ən son müqəssir,

Gəl, məndən incimə, inci qərənfil...

Utanc çiçəyisən, utanc çiçəyi,

İstəsən lap məndən inci, qərənfil...

\* \* \*

Ruhum bu halından çox mütəəssir,

Yenə döşənmişən küçəyə, daşa...

Qaxınc çiçəyisən, qaxınc çiçəyi,

Qaxınc örf-adətə, öfkəyə, başa,

\* \* \*

Bu işdə bilmirik, kimdi müqəssir,

Bizim üz qaramız, qırmızımızsan...

Həya örpəyisən, güvənc ləçəyi,

Sən bizim dünyaya qırımımızsan...

\* \* \*

Ustac tək oğullar çox mütəəssir,

Üz-üzdən utanır, dözür ağrına...

Əlacsız-əlacsız ödünc çiçəyi,

Silah əvəzinə sıxır bağrına...

20.01.2018. Bakı. (15:00)



“LAZIM” GƏLSİN...

*(Lazım gəlsə...)*

Ya ağ olub, ya da qara,  
İstəyirəm, bozum gəlsin...

Dar quranlar, salıb tora,  
İstəyirəm, çözümlər gəlsin...

\* \* \*

Cümlə-cahan batıb qara,  
Təbiət də çəkib dara,  
İnsan oğlu möhtac qora,  
İstəyirəm, Yazım gəlsin...

\* \* \*

Bixəbər, nanəcib gəlib,  
Soylu gəlib, nəcib gəlib,  
Haram gəlib, vacib gəlib,  
İstəyirəm, “Lazım” gəlsin...

\* \* \*

Bəşər itirib həvəsi,  
Yox hal, tükənib nəfəsi,  
Bizi yorub tütək səsi,  
İstəyirəm, sazım gəlsin...

\* \* \*

Ustac verər, düzə dəyər,  
Haqq bildiyin, üzə deyər,  
Sazı öyər, sözü öyər,  
İstəyirəm, bizim gəlsin...

16.01.2018. (13:00 – 10') Bakı.

## AYŞƏNİM

Zəmanə çətindir, sən tək gözəli,  
Aramaqla bulmaq olmur, Ayşənim...  
Utancaq, baməzə həm də xoşsifət,  
Rəbbimin qüsuru olmur, Ayşənim...

\* \* \*

Uca Yaradandan bir istəyim var,  
Sənin tək gözələ olsun bəxti yar,  
Taledən istəyən, qismətdən alar,  
Arzunun sınırı olmur, Ayşənim...

\* \* \*

Cahan uzun yollar, dörd bir tərəfə,  
Dünya bir yanadır, Sən bir tərəfə,  
Allahım yol açar, hər bir tərəfə,  
Nasılı, necəsi olmur, Ayşənim...

\* \* \*

Arzudan - arzuya uçasan, gülüm,  
Yarı, istəklini qucasan, gülüm,  
Şənlikdən - şənliyə qaçasan, gülüm,  
Ərilməyən istək olmur, Ayşənim...

\* \* \*

Namərdi, arsızı görməsin, Səni,  
Əyrisi, yönsüzü əyməsin, Səni,  
Həyatda heç kimsə üzməsin, Səni,  
Əyrini düzəltmək olmur, Ayşənim...

\* \* \*

Dəryada dürr olub çıxasan üzə,  
İnci gərəkdir ki, inciylə üzə,  
Yedəkdə yol almaq vurular üzə,  
Yolunda özünə güvən, Ayşənim...  
Əmin ol, özünə inan, Ayşənim...

05.02.2018. Bakı. (17:47)

“DÜNYA BİR PƏNCƏRƏDİR...”

*(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur...)*

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş...

De, heç vaxtın oldumu, pəncərədən baxmağa,

Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq...

Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,

O da, Sən də yox idi, işin-gücün çox idi...

Çoxunun gözü ackən, Sənin gözün tox idi...

\* \* \*

Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???

Yeddi ürək lazımdı, baxışına baxmağa,

Qəlb adlı əzamızı, qan vurmağı saymasaq...

Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,

O ürək Səndə idi, baxışların ox idi...

Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi...

\* \* \*

“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş....

Yaradan yaratmışdı, Səni oyaq qalmağa,

Ayaqüstü, sırada, göz qırpmığı saymasaq...

Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,  
Düşüncə, dərin ümman, zəhin, iti ox idi...  
Çoxunda beş-beş olan, Səndə biri yox idi....

\* \* \*

Damarda coşdu qanın, ürək dözmədi, qardaş...  
Dizindəki təpərin bəs eylədi qalxmağa,  
Dostlarının toyunda oynamağı saymasaq,  
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,  
Ərgənlənmiş ər idin, bəy otağın yox idi...  
Çoxu sayın bilmirdi, Sənin biri yox idi...

\* \* \*

İgid oğlu, ər idin, bilənlər bilir, qardaş...  
Sənin etdiklərini ehtiyac yox saymağa,  
Arada qəmli-qəmli bu baxmağı samasaq,  
Eyibin də yox idi, barmaq ilə saymağa,  
Yan-yörədə bildiyin, nəcis, naqis çox idi...  
Bilən bilir qardaşım, Sənin mislin yox idi....

21.01.2018. Bakı. (13:33-15')

DÜŞÜNÜRƏM...

Soy, o soydur, kök, o kökdür, qan, o qan...

Lap, bir-iki bicbalanı qat gözə.

Boy, o boydur, qol, o qoldur, can, o can...

Təkəm-seyrək, kəm-kəsiri sat sözə.

Sual doğur, onda nədir çatmayan???

Cavab budur: - "Atillanın öfkəsi"!!!

Bizdə çatmır, dədələrin hikkəsi!!!

\* \* \*

Çay, o çaydır, göl, o göldür, dan, o dan...

Ufaq-təfək olmayanı keç bizə.

Toy, o toydur, çöl o çöldür, xan, o xan...

Biraz böyük, biraz kiçik, keç sözə.

Qürub da o, onda nədir çatmayan???

Cavab sadə: - "Çingiz xanın öfkəsi"!!!

Bizdə çatmır, dədələrin hikkəsi!!!

\* \* \*

Hay, o haydır, rum, o rumdur, biz, o biz...

Tərliyinə yapışanı ver yelə.

Say, o saydır, qom, o qomdur, diz, o diz...

Tutuşanda aşmayı ver belə.

Bəs beləsə, onda nədir çatmayan???

Cavab təkdir: - “Sultan Fateh öfkəsi”!!!

Bizdə çatmır, dədələrin hikkəsi!!!

\* \* \*

Rey, o Reydir, Şam, o Şamdır, yol, o yol...

İnsan həmin, adamlar o, düş düzə.

Köy, o köydür, kənd, o kənddir, el, o el...

Əsl qədim, tarix zəngin, xoş bizə???

Haqlı sual, onda nədir çatmayan???

Cavab birdir: - “Xətəinin öfkəsi”!!!

Bizdə çatmır, dədələrin hikkəsi!!!

\* \* \*

Mey, o meydir, cam, o camdır, din, o din...

Əyri-müyrü düzəlişi yaz düzə.

Pay, o paydır, yem, o yemdir, hin, o hin...

Zaval gəlməz doğru sözə, yaz düzə...

Fəqət sual, onda nədir çatmayan???

Cavab yekdir: - “Şah Qacarın öfkəsi”!!!

Bizdə çatmır, dədələrin hikkəsi!!!



\* \* \*

Ley, o leydir, sar, o sardır, vağ, o vağ...

Yarasanı mixi xətlə yaz mizə.

Huy, o huydur, gül, o güldür, bağ, o bağ...

Dəmi boş ver, onu kəsir yaz bizə.

Sual həmin, onda nədir çatmayan???

Cavab netdir: - “Atatürkün öfkəsi”!!!

Bizdə çatmır, dədələrin hikkəsi!!!

15.03.2018. Bakı. (9:19 – 19')

## OLACAQ

*(...sözünüz ağızınızda qalmasın...)*

Ağındakı söz olmasa,

Ürəyində köz olacaq...

Dediyin söz düz olmasa,

Boğazında qoz olacaq...

\* \* \*

Ağız dilə dar olarsa,

Düz əyriyə yar olarsa,

Haqq nahaqdan xar olarsa,

Silinməyən iz olacaq...

\* \* \*

Məncə yox, bundan betəri,

Dəyər, hamıya xəteri,

Heç nəyə baxma öteri,

Yatağında biz olacaq...

\* \* \*

Dünyanın ən acı dərdi,

Sındırıbdı, neçə mərdi,

Hamı dinmədikcə, mərddi,

“Quş uçurtsa, qaz olacaq...”

\* \* \*

Ağızda söz gəvələmək,  
Ən acı dərd, - böylə bilək,  
Nəsimidən alaq örnək,  
Ustac desə, az olacaq...

05.04.2018. Bakı. ( 15:49 - 9')

## **SON SÖZ ƏVƏZİ**

OTUZ İLDİ ƏLDƏ QƏLƏM...

Otuz ildi əldə qələm,  
Söz mülkünə iz salmışam...  
Çox əskidən qalma odam,  
İndi-indi köz salmışam...

\* \* \*

Heç qorxmadım əziyyətdən,  
Yazdım mövcud vəziyyətdən,  
Bil, agah ol məziyyətdən,  
Əyri geyib, düz qalmışam...

\* \* \*

Nəsimiyəm, Bəhmənyaram,  
Hər doğruya, düzə yaram,  
Yetərincə olub param,  
Artımayıb, az qalmışam...

\* \* \*

Çoxları kükrədi, daşdı,  
Aylar ötdü, il dolaşdı,  
Fəsillər dəyişdi, Qışdı,  
Dəyişməyib, Yaz qalmışam...

\* \* \*

Ustacam, m nd n dem kdi,  
Qutsal bildiyim,  m kdi,  
B ş r  qalan, k m kdi,  
H p vacibd n s z salmıřam...

22.11.2017. (15') Bakı.

# MARAQ ÜÇÜN

## ON DÖRDÜNCÜ YAZI

### QƏLƏM HAQQI VƏ YA MÜRƏKKƏB PULU

#### (HESABAT)

Salam, dəyərli oxucum... Uca Yaradana şükürlər olsun ki, Bizə qarşı çox səxavətlidir və hər dəfə Sizinlə yeni görüşə gələndə bu şükrü-sənani qeyd etməyi özümə borc bilirəm. Hər yaşadığımız an üçün şükürlər olsun... Min şükür... Mətləbə keçməzdən əvvəl onu qeyd edim ki, nə qədər çalışsam da yenə yazıma bir sözdən ibarət ad seçə bilmədim... Söz addan düşmüşkən, artıq ad öz-özlüyündə oxucuya söhbətin nədən gedəcəyi barədə ipucu verir. Necə deyərlər əldə qələm 30 – a gəlib çatdıq.

2018 – ci ilin Mayın 24 –də ilk yazımın rəsmi şəkildə mətbu orqanda işıq üzü görməsinin 30 ili tamam olur. 24 May 1988 – ci il “Əməyə məhəbbət” adlı məqaləm, Ağdamda nəşr olunan “Lenin yolu” (sonralar “Ağdam”) qəzetinin 62-ci (7194) sayında, 4-cü səhifəsində dərc edilib. (“OTUZ İLDİR ƏLDƏ QƏLƏM” adlı kitabın üz qabığına çıxarılmış foto - cild “Ağdam” qəzetinin Zaur Ustacın şəxsi arxivində saxlanılan həmin bu nömrəsindən istifadə olunaraq hazırlanmışdır.) Və ilk qələm haqqımı deyim, mürəkkəb pulumu deyim - qonorar - aldığım vaxtdan 30 il keçir... Təfəsilatla keçmədən sadəcə onu qeyd etməyi özümə borc bilirəm ki, həqiqətən də çox keşməkeşli bir həyat yaşamaq qismət oldu Bizlərə...

Sözüsüzki, yaradıcılığımız həyatımızın inkası olduğundan – “qabda nə var çıxar üzə” (Z.U)- bu anlamda mən nəzmi deyil, məhz nəsrə nəzərdə tuturam ... Yaşadıqlarımız yazdıqlarımıza çox təsir edir. Hətta, yəqin ki, yaşadıqlarımız yazdıqlarımızı yaradır... Yəni, belə uzun və keşməkeşli bir zamanın müqabilində Biz heç nə yazmamışıq... Adları qoyulmuş, içəriyi də məlum sayı 10 –dan artıq kitab – roman, povest və hekayələr – yazılacağı günü gözləyir... Və gözləyə-gözləyə zənginləşir, dərinləşir,

vacibləşir... Yəqin elə buna görədir ki, kəlmələr kağız üzərinə köçməyə tələsmir, hələ bir az da qələmə naz edirlər... Nəsə, yazılmamışları qoyaq bir kənara, keçək yazılmışlara... 30 il əvvəl bir məktəbli məqaləsi ilə başlayan sərgüzəştlərim Uca Yaradanın izni ilə davam etməkdədir və inanıram ki, istədiklərimin hamısını yazıb Sizlərin ixtiyarına verməyə vaxtım olacaq. Bu günə qədər yazdıqlarımdan işıq üzü görən kitablarım aşağıdakılardır:

"GÜNAYDIN" ("AĞÇİÇƏYİM") Bakı - 2010. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR.: ZU — GAC

"İSTƏMƏZDİM ŞAİR OLUM HƏLƏ MƏN" Bakı - 2010. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR: ZU — İSOHM

"GÜLZAR" Bakı - 2011. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var. ) PDF: – ELEKTRON NƏŞR: ZU — G

"MUM KİMİ YUMŞALANDA" Bakı - 2011. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR: .ZU — MKY

"MƏHDUD HƏYATIN MƏCHUL DÜŞÜNCƏLƏRİ" Bakı - 2011. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR:ZU — MHMD

"ŞEHÇİÇƏYİM" Bakı -2011. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR: – ZU — SC

"BALÇİÇƏYİM" Bakı - 2012. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var. ) PDF: – ELEKTRON NƏŞR: ZU — BC

"BƏRZƏXDƏ" Bakı - 2014. (Bu günə qədər bir dəfə nəşr olunub) PDF: – ELEKTRON NƏŞR: ZU — B

"NİŞANGAH" Bakı - 2016. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR: ZU — N

"ORİYENTİR ULDUZU" Bk1 -2011. (Bu günə qədər beş dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR: ZU — OU

"GÜLÜNÜN ŞEİRLƏRİ" Bak1 - 2011. (Bu günə qədər üç dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR: ZU — GS

"SEVİN Kİ, SEVİLƏSİZ" Bak1 - 2014. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR: ZU — SKS

"BAYATILAR" - "بایاتیلار" زائور اوستاج - Bak1 -2014. (Bu günə qədər iki əlifba ilə üç dəfə nəşr olunub və elektron variantı var. Təbrizdə yayımlanıb.) PDF: – ELEKTRON NƏŞR: ZU — BAY

"QƏLBİMİN AÇIQCASI" Bak1 - 2016. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR: ZU — QA

"USTADNAMƏ" Bak1 - 2016. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR: ZU — U(KHK)

"USUBCAN ƏFSANƏSİ" (MƏQALƏLƏR) Bak1 - 2017. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)

PDF: – ƏNƏNƏVİ NƏŞR: ZU — USUB

"ÇƏHRAYI KİTAB" Bak1 – 2017. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ƏNƏNƏVİ NƏŞR: ZU — CK

"OTUZ İLDİR ƏLDƏ QƏLƏM" Bak1 – 2018.

(Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)

PDF: – ƏNƏNƏVİ NƏŞR:



## YANDIRILMIŞ (LƏĞV OLUNMUŞ) KİTABLAR:

"93 – ün yayı və ya bir qaşığı qatıq", Roman, Bakı – 2011. (Bərpa olunacaq.)

"2016", Povest, Bakı – 2011. (Bərpa olunacaq.)

Yuxarıda sadalanan müəllifi olduğum kitablardan əlavə, dostların məsləhət bilib daxil etdikləri bir-neçə antologiya, toplularda da yer almışam ki, onlardan Mənə məlum olanları bunlardır:

“ZİRVƏ” antologiyası. Bakı – 2017. (Sona xanıma və Vüsal bəyə təşəkkürlər.)

“RUHUMUZUN TURAN ƏTRİ” “Dədə Qorqud” kitabxanası seriyasından. Bakı – 2017. (Balayar müəllimə, Sabir müəllimə, Mehman müəllimə təşəkkürlər.)

“MƏQAM” Toplu. Bakı – 2017. (Hacıxanım Aidaya təşəkkürlər.)  
*PDF: – ƏNƏNƏVİ NƏŞR:HXA – M*

ASKEF-in yayımladığı “KARABAĞD’AN, KERKÜK’DEN ÇANAKKALE’YE” (şiir seçkisi) antologiyası. Türkiyə– 2017. (Günel xanıma, Sayman Aruz bəyə, Sona xanıma və Savaş Ünal bəyə təşəkkürlər.)

Bu günə qədər ənənəvi qaydada nəşr olunmuş bütün kitablarımın elektron variantları var. Hamı üçün tam pulsuz və təhlükəsiz əlçatanlığı təmin etmək məqsədi ilə yaradıcılığın 30 ilini yubley tədbirləri çərçivəsində təkrar EK nəşrlər olacaq.

Son illər müntəzəm olaraq, <http://yazarlar.az/> , <http://ustac.az/> , <http://zaurustac.tr.gg/> saytlarında, "**EV BAZARI**" qəzeti (e-qəzet) yumoristik e-qəzətdə, "**MAKLER-VİP**" jurnalı (e-jurnal) satirik e-jurnalda, "**MARALLAR**" satirik bloqda yazılarımı yayımlayıram. Bunlardan əlavə istər <http://www.tezadlar.az/> saytı olsun, istərsə də ənənəvi qaydada “TƏZADLAR” qəzeti Bizim üçün Ağdamın bir parçasıdır, “AĞDAM” qədər doğmadır.

Onu qeyd etmək istəyirəm ki, istər ənənəvi qaydada qəzet və jurnallarda, istərsə də elektron variantda bütün təkliflərə isti yanaşıram. Heç bir müraciəti cavabsız qoymuram. Eyni zamanda özüm də vacib bildiyim mövzularda yazılarım olanda və şeirlərimi hər iki qayda ilə mətbu orqanlara göndərirəm və yayımlanıram. Əlbətdə, vacib bildiyim mövzularda....

“YARADANLA BAŞ-BAŞA” kitabına daxil olan “QƏLƏM HAQQI VƏ YA MÜRƏKKƏB PULU” (on dördüncü yazı) adlı, hesabat xarakterli bu məqalə "OTUZ İLDİR ƏLDƏ QƏLƏM" kitabında və yubley tədbirləri çərçivəsində Elektron Kitab formatında nəşr olunacaq bütün kitablarda yer alacaq. Ona görə məhz bu yazıda bir məlumatı da açıqlamaq istəyirəm.

Çox düşündüm ki, bu yazılardan, kitablardan başqa nə edə bilərəm... Bilirsiniz ki, 2007 – ci ildən fəaliyyət göstərən

[YAZARLAR.AZ](http://YAZARLAR.AZ) - Yazarlar jurnalının yaranma səbəbi, məqsədi, uşaq və gənclərə dəstək olmaq, ümumiyyətlə yaşından asılı olmayaraq yayımlanmaq problemi olan hər kəsə yardım etmək olub. Odur ki, yenə həmin ampuladan çıxış edərək, yaradıcılığın 30 illik yubleyi münasibəti ilə “USTAC” Milli Mükafatını təsis etdim. Mükafat diplomdan, nağd puldan və laureatın [YAZARLAR.AZ](http://YAZARLAR.AZ)–da yayımlanmış yazılarından ibarət, “Yazarlar” jurnalının xüsusi buraxılışı şəklində, 100 ədəd tirajla – pulsuz, kitabının nəşr olunmasından ibarətdir. Pul mükafatının məbləği bütün dövrlərdə stabil və inflyasiyaya davamlı olması üçün təqdim olunacağı ildə qüvvədə olan Azərbaycan

Respublikası Müharibə Veteranının bir aylıq tam müavinəti həcmində nəzərdə tutulur. Pul mükafatı bir dəfə, tam həcimdə ödənilir və qanunamüvafiq olaraq bəxşiş - bağışlama, hədiyyə etmə əsasında olduğuna görə vergidən azaddır.

Mükafat ildə bir dəfə, yalnız bir nəfərə 28 May Respublika Günü ərəfəsində - əvvəl, sonuncu Bazar günü – 2019 – cu ildən başlayaraq təqdim olunacaq. Kitab isə növbəti ilin təltifinə qdər çap olunub, laureata təhvil veriləcək. Mükafat barədə ətraflı məlumat

[YAZARLAR.AZ](http://yazarlar.az) da elan olunacaq.

Bu arada “AZAD QƏLƏM”, “HAQQIN SƏDASI”, “ƏDƏBİYYAT”, “TƏZADLAR” qəzetlərinin, “YURD”, “ULDUZ”, “AZƏRBAYCAN”, “KİRPİ”, “MOLLA NƏSRƏDDİN XXI ƏSRDƏ”, jurnallarının, eləcə də

<http://azpress.az/> , <http://senet.az/> , <http://zaman24.net/>

<http://www.yazar.in/> , <http://take.az/> , <http://siirvideo.com/>

<https://10yazar.wordpress.com/> , <https://yazyarat.com/> ,

<http://www.tehsilproblemleri.com/>, <http://ayb.az/>

<http://azeri.press/> , <http://www.tezadlar.az/> ,

saytlarının bütün işçi heyətlərinə və rəhbərlərinə, ölkəmizdə elektron kitabçılığın və kitabxanaçılığın əsasını qoymuş, günümüzdə olduqca zəngin, böyük həcmli e-kitab bazasına malik

<http://www.kitabxana.net/> saytının qurucusu, bir çox vacib ictimai işlərdə daim öndə fəallığı ilə seçilən, gənclərə həmişə dəstək olan Aydın Xan müəllimə xüsusi təşəkkürlər... Var olasız, Dostlar və əlbətdə, Bizim tanımadığımız digər Qəhrəmanlar ... Kim cəhaləti

ortadan qaldırmaq üçün bir kəlmə deyirsə, yazırsa çox xoşbəxt adamdır... Bu əməlin qəlbə verdiyi fərahlıq hissini ikinci bir iş bəxş edə bilməz.... Uğurlarımız bol olsun... Amin... (Amen...)

Düzü, bilmirəm nəyə untdum ya yox... Ancaq, yazımı yekunlaşdırmaq istəyirəm.

Sağ olun! Var olun! Hamınıza xoş və əyləncəli günlər arzu edirəm!  
Arada kitab oxumağı da unutmayın!!!! “Mütəilə orqanizmin kompleks müalicəsi, sağlam həyat deməkdir...” (Z.U)

02.04.2018. Bakı.

Müəllif: [Zaur Ustac](#) ,  
© Zaur USTAC,2018. Bakı.

ƏLAVƏLƏR: (Sənədlər)

Министерство  
Связи Союза ССР

Т А Л О Н

К ПОЧТОВОМУ ПЕРЕВОДУ  
на 01 руб. 44 коп.

От кого *Гусевы*

Адрес *Бугаи*  
(почтовый ящик и подробный адрес)

Обязательное жирной чертой за

Л И Н И

Для письменного сообщения

*Копия*

Ворисов, тип., а. 152-- 1986 г.

**Ағdam rayon, Yusifcanlı kənd Poçtundan verilib.  
1988 - ci il.**



Ф. 3

Министерство  связи СССР

КВИТАНЦИЯ № 3

в приеме          письма           
заказов          *Самолетом* (особое назначение)

Куда Агдам.

Кому Агдам 2217

Принял           
(подпись)

В соответствии с Уставом  
связи СССР почта отвечает  
за принятые отправления в  
течение 6 месяцев со дня  
их подачи



**Агдам rayon, Yusifcanlı kənd Poçtundan verilib.  
1988 - ci il.**

## TƏŞƏKKÜRNAMƏ

-----

*Uca Yaradanın bəşər övladına bəxş etdiyi ən dəyərli nemət vaxtdır. Çox qiymətli vaxtınızı Bizim üçün ayıraraq, bu tədbirdə iştirak etdiyinizə və sona qədər həmsöhbət olduğunuza görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. Var olarsınız !!! Uğurlarınız bol olsun !!! TƏŞƏKKÜRLƏR !!!*



Hörmətlə:

Zaur USTAC, -----il, -----ş/k.

## MÜNDƏRİCAT

ÖN SÖZ ƏVƏZİ.....	3
GƏZDİM.....	4
DAĞLAR.....	5
BU BELƏDİR.....	6
DOSTUM.....	8
HƏQİQƏT.....	9
DÜŞÜNCƏLƏR.....	10
GEDƏ BİLİRSƏNSƏ, GET.....	11
YARIM BARDAQ.....	16
YOL GÖSTƏR.....	18
NƏDƏNDİ.....	19
GƏL ÖYRƏT MƏNİ.....	20
TUR ALACAM.....	21
DÜNYA.....	22
OLUB.....	23
MİN ŞÜKÜR.....	24
GÖZÜN GÖZÜ.....	25
SEV.....	26
VURĞUN VƏTƏNDİ.....	27
ŞEHÇİÇƏYİM.....	28
GÜLSÜN.....	29



NƏ GÖZƏL.....	30
İNDİ.....	31
PAYIZ.....	33
GÜLÜZƏ.....	34
TUNCAYA.....	35
EY QOCA QURD.....	37
QUCAĞINI GENİŞ AÇ.....	39
QARABAĞ ATI.....	40
OXŞAMIR.....	41
YARADAN.....	42
QƏHƏTDİ.....	43
BİLSİN.....	44
VƏTƏN OĞLU.....	46
MATAH ÇİÇƏK.....	49
DOQQUZU ON BEŞ KEÇİR.....	51
ƏLDƏ ÇİRAQ GƏZƏCƏKSƏN.....	54
BƏNÖVŞƏ.....	55
İNCİ, QƏRƏNFİL.....	56
“LAZIM” GƏLSİN.....	57
AYŞƏNİM.....	59
“DÜNYA BİR PƏNCƏRƏDİR” .....	61
DÜŞÜNÜRƏM.....	63

OLACAQ.....	66
SON SÖZ ƏVƏZİ.....	68
MARAQ ÜÇÜN.....	70
ƏLAVƏLƏR.....	76
TƏŞƏKKÜRNAMƏ.....	78
MÜNDƏRİCAT.....	79

Zaur USTAC

(Mustafayev Zaur Mustafa oğlu)

“OTUZ İLDİR, ƏLDƏ QƏLƏM”

(1988 - 2018)

Naşir: Xaqani.

Rəssam və tərtibatçı: Gülü.

Üzqabığının müəllifi: Tuncay.

Kitab “Yazarlar”-ın kompüter mərkəzində yığılıb.

Təşkilati dəstək: [www.ustac.az](http://www.ustac.az) (Qeyri- kommertiya)

*Kitab tədbir iştirakçıları və kitabxanalar üçün məhdud sayda Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində nəşr olunur.*

Redaktə və bütün hüquqlar müəllifə məxsusdur.



Çapa imzalandı: 08.04.2018.

Sayı: 100 ədəd.

Qiyməti: PULSUZ.

Əlaqə: [zauryazar@mail.ru](mailto:zauryazar@mail.ru)

(+994)777110575

F/b: [Zaur Ustac](http://ZaurUstac) .

Kiatab “Red N Line MMC” – nin mətbəəsində çap olunub.

Tel.: (+994 12) 408 09 84 sayt: . <http://www.rednline.az/>

